

3.2632



BAKİ DÖVLƏT UNIVERSİTETİ
İLAHİYYAT FAKÜLTƏSİNİN

**ELMİ
MƏCMUƏSİ**

Nº 12 SENTYABR (EYLÜL) 2009

ƏRƏB DİLİNDE BAĞLAYICILAR

f.e.n. Salman SÜLEYMANOV

arab ananavi dilçilik qaynaqlannda bağlayıcılar haqqında geniş malumat vardır. Lakin onlar ayri-ayri bəhslərdə müxtəlif masalalarla alaqadar olaraq çox səpələnmiş halda verilmişdir.

Buna gora da onların cəmlənməsi va sistemləşdirilməsi miiayyan çətinliklər meydana gətirir.

Ərəb dili darslıklarında baglayıcılar haqqında kifayət qadar malumat vardır. Lakin onlar darslik boyu səpələnmiş halda taqdim olunmuşdur.

Prof. Ə.Məmmədovun «Ərəb dili» (1998) darsliyində son darslarda bağlayıcılar haqqında yiğcam icmal malumat vardır. Lakin burada bağlayıcıların semantik va sintaktik xüsusiyyətlərinə gora təsnifatı verilməmişdir. A.A.Kovalyov, Q.Ş.Şarbatov «Үзебтік арабского языка» kitabında bağlayıcıları təsnif etmiş, qruplaşdırılmışdır va konkret mana (semantik) xususiyatlarından bahs etmişdir. Ə.C.Məmmədovun Ərəb dili (1958) darsliyində da taqriban 35 bağlayıcı sistemləşdirilmiş şəkildə taqdim olunmuş, bitişən va ayri işlənən olmaq üzrə iki qrupa bölünmüş, manalari qeyd olunmuşdur.

Belalikla topladığımız materialları, elmi manbalardan yararlanaraq alda etdiyimiz malumatlan cəmləşdirib bağlayıcıları təsnif etmaya çalışaq.

Ərəb dilində baglayıcılar morfoloji tərkibinə gora sada va mürəkkəb olurlar. Sada bağlayıcılar bir sozdan ibarat olurlar (bazan təktərkibli va ya cütərkibli). Mas: و -və, لـ -və, لـ lakin, أـو يـ, va ya نـ -üçün, إـ -agar vəb.

Mürəkkəb baglayıcılar (tərkibi bağlayıcı) mana vahidliyini ifada edən va daha artıq sozdan ibarat olur ki, mas:

دـ -dılqa (-dikda), zaman, نـ -üçün

أـنـ -onun üçün ki, بـ أـنـ -sonra

لـ -lakin.

Xüsusi bir qrupu qoşa bağlayıcılar təşkil edir. Amma baglayımlar iki sozdan ibarat olub mana vahidliyi kasb edir, lakin ayri-ayri funksiyalar yerina yetirir. Mas:

ف..... - galidakda, galinca, isa.

..... لـ - agar, onda.

إما..... - ya, ya va b.

Sada bağlayıcılar başqa sozlarla alaqasına gora bitişik işlənən (، ، 4) va ayn işlənən butun qalan bağlayıcılar bağlayıcılara boluniir. Mas:

نَبْتَ الْبَلْهَةِ لَعَلَّهَا يَقْرَأُ

Qız getdiyi halda qardaşı qaldı.

نَأْتَ طَلَبَةً عَلَى إِسْلَاحِهِ لَعَلَّهُ يَقْرَأُ

İslahatları ila tanış olsaq onlarrın mənasını anlayarıq.

Nitqda funksiyasna gora bağlayıcılar tabeli va tabesiz deya iki qrupa boluniir.

Tabesiz baglayıcılar cümle va cümle üzvləri arasında heç bir tabelik alaqqası (miinasibati) yarada bilmir, yalnız köməkçi vasitəcilik vəzifəsi daşıyır. Tabesiz mürəkkəb cümlənin tarkibina daxil olan barabar hüquqlu cümlələrin komponentləri tabesizlik bağlayıcıları ilə bağlanır.

Tabesiz bağlayıcıclara misal olaraq aşağıdakıları göstərmək olar.

فَ وَ، أَنْ، لَكِنْ (ولكن) Qـ

lakin نـ ، bununla yanaşı va b.

لَعَلَّهُ يَقْرَأُ وَ لَعَلَّهُ عَلَى الْغَرَبَيِّ

Professor auditoriyaya daxil oldu va kürsüyə əyləşdi.

Tabesiz bağlayıcılar qrammatik mana əlaqələrinə müvafiq aşağıdakı qruplara bolunur.

1. Birləşdirici bağlayıcılar.

2. Bölüşdurmə bildiran bağlayıcılar.

3. Ziddiyat bildiran baglayıcılar.

Birləşdirici bağlayıcılar eyni vaxtda va ya ardıcıl bag veran hal-harakati birləşdirməyə xidmət edir. Birləşdirici bağlayıcılar bunlardır: ئـ ، فـ ، وـ ،

Qeyd: bu bağlayıcıların özünəməxsus xüsusiyyətləri vardır. 4 - bağlayıcısi bir-birindən asılı olmayaraq ardıcıl və ya eyni vaxtda bag veran hal-hərəkətləri bildirmək üçün istifadə olunur.

4 bağlayıcısından hal-harakatin adı ardıcılılığı ilə yanaşı onlar arasında sabab-natica əlaqəsinin mövcudluğunu qeyd edir. ^ن
bağlayıcısı ardıcıl şəkildə lakin daha müstəqil və daha çox vaxt masafasında bag veran hal-harakati birləşdirməyə xidmat edir. Mas:

دَعْبَةُ إِلَى الْمَكَبَةِ وَ قَرْبَةُ هَذَا الْجَرَادِ الْعَرَبِيَّةِ

Kitabxanaya getdim va orada arab qəzətlərini oxudum.

سَلَيْلٌ عَنْ هَذِهِ الْحَالَةِ فَحَلَّتْهُ عَنْهَا بِرَاضٍ

Bu hadisə haqqında mandan soruşdu, man da məmənuniyyətlə danışdım.

فَقَرَرَ قَلْبِهِ لَمْ قَالَ

Bir az düşündü sonra dedi.

Ziddiyət bildiran bağlayıcılar qarşılaşdırılan iki zidd təsəvvürü bir-birina bağlayır. Bağlayıcıdan əvvəlki cümlənin dinlayıcıda doğurduğu ehtimalı bağlayıcıdan sonrakı cümlə aradan qaldırır, ona zidd bir təsəvvür yaradır. Mas:

وَلَكُنْ ، لَكُنْ -isimdən awal.

وَلَكُنْ ، لَكُنْ -feldən awal.

بَلْ ، لَا لَنْ ، لَيْلَنْ ، خَلَّنْ ، أَنْ ، طَلَّنْ lakin.

لَا.....لَيْلَنْ...أَنْ...خَلَّنْ...أَنْ -nəinki, ham da.

Qeyd: **بَلْ** bağlayıcısı adətən inkardan soma işlənir, bazan o bundan alava nainki mənasını bildirir.

لَمْ يَحْضُرْ هَذَا الْاجْتِمَاعُ فَحَصِبَ بَلْ وَلَكَنْ تَلَقَّرَ قَلْبِهِ أَيْضًا

O, bu yığıncaqdə nəinki igitirak etdi, ham da bir az gecikdi.

يَقْرَأُ بِيَطْمَ وَلَكَنْ صَحِحًا

O, asta-asta oxuyur, ancaq səhfsiz..

Bölgü bildiran bağlayıcılar, tabesiz miirakkab gümlənin komponentlarında iş və ya hadisaların növbələşdiyini, muxtalif şəxslər arasında bölüşdүүünü ifada edir (hal-harakati ardıcıl sadalayır və ya sadalanan faktlardan birinin real olduguna dalalat edir).

Bu nov bağlayıcılara aşağıdakılardan misal ola bilər.

أَوْ يَأْ أَمْ وَ يَا

إِمَّا إِمَّا يَا.....يَا.

إِمَّا أَوْ إِمَّا يَا.....يَا.

غَاهُ طَرْزَا طَرْزَا الخَرَ .

غَاه، gah da . تَارَةُ تَارَةُ أخرى .

أشغل المساء [أ] بقراءة الكتاب [أ] بتحضير الواجبات المدرسية

Axgam ya kitab oxumaqla, ya da dars tapgiriqlarim hazırlamaqla **məşğul** oluram.

يَعْمَلُ فِي الْمَكَبَّةِ ثَارَةً فِي بَيْتِهِ أُخْرَى

O, gah kitabxanada, gah da evda çalışır.

Qeyd olunan bağlayıcılarından bir qadar farqli cahata malik olanı **ام.....** galidakda, gəlincə, isə qoga bağlayıcılarıdır.

فَتَابَسِيزٌ مِنْهُمْ يَعْمَلُ فِي زَمَانِهِ Tabesiz bağlayıcılarından olub eyni zamanda iki funksiyunu yerine yetirir: 1. Birlagdirici-ziddiyyat.2. Farqlendirici.

Bu bağlayıcı vasitasila bir tarafdan ciimlanın har hansi bir üzvü **aynılır**, digar tarafdan isa onu novbatı ciimlanın müvafiq üzvü ilə qarşı qoyulur.

أَمَّا هَذَا الشَّيْءُ فَهُوَ طَالِبٌ كُلِّيَّةِ الطِّبِّ

Bu ganca galinca o, tibb fakultasının talabasıdır.

Tabeli bağlayıcılar. Bir miistaqil ciimla ila bir va ya bir nega asılı **cümələlərin** (grammatik cəhətdən biri üstün, digari ona tabe ciimlaların) birləşməsindən əmələ gələn ciimlalara tabeli miirakkab **cümələ** deyilir.

Tabeli murakkab ciimlanın komponentlarının alaqalandıran vasita tabeli bağlayıcıdır. Belə ki, tabeli miirakkab ciimlada bag ciimla budaq **cümleyə** müvafiq tabeli bağlayıcılar vasitasila bağlanır.

Bag ciimla, adətən qrammatik vaziyyatına gora sarbast olur va budaq **cümələni** oziina tabe edir. (Bag ciimlanın yeri, tabeli miirakkab ciimlanın **quruluş** tiplərini nəzərə aldiqda, miiayyan olur). Budaq ciimla bag **cümleyə** xidmət edir, onun bir üzvünü izah edir va ya **ümumilikdə** bag **cümələnin** mazmununa aid olur.

Tabeli murakkab ciimladaki müstəqil ciimləyə bag ciimla, bag **cümledən** asılı olan va ya hansi bir üzvünü izah edən ciimləyə bag **cümle** deyilir.¹ Ərəb dilində budaq ciimlaların an **çox** aşağıdakı novlarına təsadüf edilir.

1. Miibtada budaq ciimlesi.
2. Xabar budaq ciimlesi.
3. Tamamlıq budaq ciimlesi.
4. Tayin budaq ciimlesi.

¹ Ə.Məmmədov. T.Cahani. M.Qarayev. Ərəb dili. 1965, sah 290.

5. Zarflik budaq ciimlasi.
1. Zaman budaq ciimlasi.
2. Tarzi-harakat budaq ciimlasi.
3. Yer budaq ciimlasi.
4. Sabab budaq ciimlasi.
5. Natica budaq ciimlasi.
6. Maqsad budaq ciimlasi.
7. Şərt budaq ciimlasi. (bu cümlələr haqqında bağlayıcıların semantik va sintaktik xususiyatlari bölümündə geniş malumat veriləcək).

Qeyd olunan budaq ciimləri bag ciimləyə müvafiq tabeli bağlayıcılarla baglamır.

1. Mubtada budaq ciimlasi bag cümləyə **وْ** va ya **أَنْ** ki bağlayıcısı vasitasila baglamır. **وْ** isim **أَنْ** isə fellərdən awal işlənir).

2. Xabar budaq ciimlasi bag ciimləndən sonra galarak ona **وْ** ki va ya **أَنْ** nisbi avazlıyi (bağlayıcı sözü) vasitasila bağlanır.

3. Tamamlıq budaq ciimlasi bag ciimlənin vasitəsiz (on qoşmasız) va ya vasitalı (on qoşmalı) tamamlığa ehtiyacı olan feli va ya ismi xabarından sonra galarak onunla **وْ**-ki- vasitasila bağlanır.

4. Təyin budaq ciimlasi bag ciimlənin təyin edilməsi üzvündən sonra galarak ona **الَّذِي** (الذى) nisbi avazlıyi ilə bağlanır a va «hansı ki» bildirir.

5. Zarflik budaq ciimləri:

1. Zaman budaq ciimləri qox vaxt bag ciimləndən awal galarak, nisbatan qox işlənən aşağıdakı **bağlayıcılarının** biri vasitasila alaqlanır. (onu da qeyd edək ki, bu bağlayıcıların aksariyyəti davamıyyat bildirən **ما** qabul etmişdir).

1. **جِدِيداً**, **جِدِيداً**, **جِدِيداً** -dılqda (-dikda) o vaxt ki

2. **فِي** **مَا**, **فِي** **أَنْ** əvvəl

3. **بَعْدَ مَا**, **بَعْدَ أَنْ** sonra

4. **مَعَ أَنْ** etibarən

Tarzi-harakat budaq ciimləri adətən bag ciimlənin xabarına aid olub ondan sonra galır va **aşağıdakı** bağlayıcılar vasitasila baglamır: **كُلُّ**, **كُلُّ**, **كُلُّ** kimi, **كُلُّ** ela bil ki, **بِعْدَ** belə ki, **بِعْدَ** kimi, **كُلُّ** nayasa uyğun olaraq.

Yer budaq ciimlasi bag ciimladan sonra galir va oradakı iş va ya hərəkətin yerini, istiqamətini bildirir. Yer budaq ciimlasi bag ciimla ilə bu bağlayıcılar vasitasila bağlanır.

حَتَّىٰ harada ki, حَتَّىٰ مِنْ haradan ki,
إِلَىٰ haraya ki, أَيْقَمًا hara olursa olsun.

Sabab budaq ciimlasi bag ciimladan soma galir va onunla “ona gora ki,” “çünki” mənənlə لَمَا لَكَ بِمَا لَكَ bağlayıcılarla bağlanır.

Natica budaq ciimləri bag ciimlədəki harakatdan hasil olan nəticəni göstərir. Natica budaq ciimlasi bag ciimladan sonra galarak ona حتیّ bağlayıcısı vasitasila bağlanır.

Maqsad budaq ciimlasi bag cümləyə felin arzu forması ilə işlənən aşağıdakı bağlayıcılarla bağlanır.

لَكَ لِعَذْنٍ üçün ki, otrii ki. Va onların inkar variantları

(كَيْ + مَا ، كَيْ لِعَذْنٍ ، كَيْ لِعَذْنٍ ، لِعَذْنٍ لِعَذْنٍ) لِعَذْنٍ، ötrü, gōrə ki, -ma, -mə.

Şərt budaq ciimlasi aksar hallarda bag ciimladan onca galib onunla bu bağlayıcılar vasitasila alaqlanır.

إِذَا (إِذَا + مَا) إِذَا مَا

Əgər, شَيْءاً harada olursa olsun كَمَا har vaxt ki, كَمَا Əgər kim, كَمَا agar.

Güzəşt budaq cümləsini bag cümləyə bağlayan bağlayıcılar bunlardır:

إِنْ -sa da (-sa da) hərcənd, كَمْ heç olmasa, مَعَ مع ancaq, lakin, bununla belə, كَمْ baxmayaraq ki, رَغْمًا (buna) baxmayaraq.

Bağlayıcı sözler

Tabeli bağlayıcılar funksiyasında adətən avazlıq va zarflar çıxış edir. Onlar bağlayıcı sözler adlanır. Bağlayıcı sözler kimi an çox nisbi əvəzliliklər (التي) الذي

hansi ki, كَمْ kim, لِمَنْ kim üçün ki, لَمْ nə, na ki, كَمْ

na üçün ki, zarflar لِمَدْ -diqda, -dikdə zaman, كَيف neca,

كَمْ neca ki, كَمْ har vaxt ki çıxış edir. Bag cümlənin har hansı bir sözüne işarə etmek va onu budaq ciimla ilə qarışdırmaqla yanaşı bağlayıcı sözler ciimlər arasında olan müəyyənləşdirir.